

TƏRCÜMEYİ HAL (CV)

f.r.e.f.d. Kəsəmənli Hamlet Cümşüd oğlu

Azərbaycan Texnologiya Universiteti,

“Ümumi və tətbiqi riyaziyyat” kafedrasının müd.

Tel: +(994) 22 264 42 83

Mob: +(994) 55 833 00 01

e-mail: h.kesemenli@uteca.edu.az



QISA BİOQRAFİK MƏLUMAT

1945-ci ildə Azərbaycan Respublikası Xanlar rayonunda anadan olmuşam

TƏHSİLİ

Orta məktəb Cəncə şəhəri, 9 saylı axşam məktəbi. (fəhlə - gənclər)

Ali təhsil Gəncə Dövlət Universiteti

Magistr -----

Dərəcə fizika-riyaziyyat elmləri namizədi, dosent

ƏMƏK FƏALİYYƏTİ

1969-1971-Mingəçevir şəhəri 5 saylı orta məktəbdə müəllim

03.01.1973-cü ildən bu günə kimi Azərbaycan Texnologiya Universiteti

DİL BİLİKLƏRİ

6. DİL BİLİYİ

Dillər	Danışmaq			Oxumaq/Yazmaq			Başa düşmək		
	Bilik səviyyəsi								
	Əla	Yaxşı	Zəif	Əla	Yaxşı	Zəif	Əla	Yaxşı	Zəif
Azərbaycan	+	-	-	+	-	-	+	-	-
Türk	-	-	+	-	-	+	-	+	-
İngilis	-	-	+	-	+	-	-	-	+
Rus	-	+	-	-	+	-	-	+	-
Alman	-	-	-	-	-	-	-	-	-

7. İŞTİRAK ETDİYİ LAYİHƏLƏR

Layihənin adı	Ümumi məlumat
-	-
-	-

8. BEYNƏLXALQ ELMİ KONFRANSLAR

1. Влияние радиационных дефектов в деформированных кристаллах на основные свойства полупроводников. Tezis. XXV научная конференция вузов Азербайджана. Баку, 1974.
2. Влияние ионной бомбардировки и механической деформации и физические свойства полупроводников. Tezis. Сборник трудов АЗНИИ механизации и электрификации сельского хозяйства. Кировабад. 1975.
3. Методика для синтеза и измерения термоэлектрических свойств в полупроводниковых соединениях. Tezis. Сборник трудов молодых ученых АЗНИИМЭСХ. вып.2, Кировабад, 1975
4. Методика для синтеза и измерения термоэлектрических свойств в полупроводниковых соединениях. Tezis. Тезисы докладов 11 республиканской научной конференции аспирантов вузов Азербайджана. Баку, 1979 Сборник трудов молодых ученых АЗНИИМЭСХ. вып.3, Кировабад. 1976.
5. Исследования влияния облучения ионов бора на электрофизические свойства полупроводниковых пленок PbSe и РbTe. Tezis. Тезисы докладов 11 республиканской научной

- конференции аспирантов вузов Азербайджана. Баку, 1979.
6. Электрофизические свойства пленок РЬТе, облученных ионами аргона. Tezis. ФТП. т.23. №2. 1982
 7. Имплантация ионов галлия в пленке PbSe. Физика и техника полупроводников. (ФТП). т.17, вып.4, 1983. Tezis.
 8. Электрические и оптические свойства селенидов галлия и свинца. Тезисы докладов 4-ой Всесоюзной конференции по химии, физике и техническому применению халькогенидов. Пасанаури, 1983. Tezis.
 9. Implantation of gallium ions in PbSe films. American institute of Physics. 1984. Tezis.
 10. Влияние радиационных дефектов, вызванных имплантацией ионов Ga на свойства пленок РЬТе. Тезисы докладов XXII научно-технической конференции профессорского преподавательского состава ВТУЗов Закавказья. Тбилиси, 1984. Tezis.
 11. Влияние бомбардировки ионов «Ga» на электрофизические свойства пленок РЬТе. Материалы VII Всесоюзной конференции взаимодействия атомных частиц с твердым телом. Минск. 1984. Tezis.
 12. Исследование температурной зависимости эффекта Холла в пленке, легированной галлием. Материалы I научно-практической конференции профессорско-преподавательского состава АзТИ. Кировабад. 1984. Tezis.
 13. Методическое указание по решению задач по физике (для подготовительных отделений). Кировабад, 1986. Tezis.
 14. Влияние радиационных дефектов на свойства пленки РЬТе, облученной ионами «Ag⁺». Всесоюзная конференция ионно - лучевой модификации материалов. Черноголовка. 1987. Tezis.
 15. Имплантация ионов аргона в пленке РЬТе. Материалы конференции молодых ученых Закавказья. Кировабад. 1987. Tezis.
 16. Влияние радиационных дефектов на свойства пленок РЬТе «Ga⁺». Материалы конференции молодых ученых Закавказья. Баку. Аз.ИНХ, 1987. Tezis.
 17. Радиационные, кинетические и фотоэлектрические явления в некоторых полупроводниковых соединениях на основе халькогенидов. Научный отчет №053211, ВНИИЦ, 1987. Tezis.
 18. Фотоэлектрические исследования Jn₂O₃SiO₂-Si-M структур до переключения. Материалы Закавказской научно - практической конференции молодых ученых, Баку, 1988. Tezis.
 19. Имплантация ионов аргона в пленке PbSe. Материалы Закавказской научно-практической конференции молодых ученых, Баку, 1988. Tezis.
 20. Влияние ионной имплантации ионов «Ag» на свойства РЬТе. VII Всесоюзная конференция «Химии, физики и технических халькогенидов». Ужгород, 1988. Tezis.
 21. Влияние радиационных дефектов на свойства пленок PbSe. Материалы научно - практической конференции «Итоги научно - исследовательских работ по проблемам западного региона Азербайджана». Изд. «ЭЛМ», Баку, 1988. Tezis.
 22. Электрофизические свойства пленок РЬТе, облученных ионами аргона. ФТП, т.23, №2, 1989. Tezis.
 23. Эффективные кинетические коэффициенты в слоистых неоднородных образцах. Деп. АзНИИНТИ. Рег. №1413-Аз., 1990. Tezis.
 24. Имплантация галлия в пленки РЬТе. Деп. АзНИИНТИ. Рег. №1414-Аз., 1990. Tezis.
 25. Влияние радиационных дефектов на свойства пленки РЬТе имплантированных ионами «Ga⁺». FV Всесоюзное совещание по химии и технологии холгенов и халькогенидов. г. Караганда. 1990. Tezis.
 26. Отрицательная фотопроводимость в ионно-имплантированных пленках n-РЬТе. Тезисы докладов юбилейной научно-практической конференции профессорского преподавательского состава, посвященной десятилетию образования АзТИ, Гянджа.

1991. Tezis.
27. Полимерный материал для изготовления электрета. Тезисы докладов научно-практической конференции профессорско-преподавательского состава АзТИ, Гянджа, 1991. Tezis.
28. Методические указания и контрольные работы по физике для студентов - заочников технических вузов. I часть (механика и молекулярная физика). Гянджа. 1901. Tezis.
29. Температурная зависимость фотопроводимости пленки, имплантированной ионами галлия. Тезисы докладов научно-практической конференции профессорско-преподавательского состава АзТИ. Гянджа, 1092. Tezis.
30. Фотопроводимость пленки РЬТе и ИК-подсветкой, им-плантированных ионами аргона. Тезисы докладов XI науч-но-практической конфе-ренции профессорско-преподавательского состава АзТИ, Гянджа, 1092. Tezis.
31. Измерение кинетических ко-эффициентов в пленках РЬТе. Тезисы докладов республиканской научной кон- ференции «Физика-93». Баку. 1993. Tezis.
32. Влияние ИК-подсветки и им-плантации ионами галлия на температурные зависимости фотопроводимости РЬТе. Тезисы докладов респуб-ликанской научной кон-ференции «Физика-93». Баку. 1993. Tezis.
33. Эмиссионные свойства моно- кристаллических пленок РЬТе. XIV научно-практическая конференция профессор - ско-преподавательского состава АзТИ. Гянджа, 1996. Tezis.
34. Влияние радиационных де-фектов на электрофизические свойства пленки РЬТе. XV научно-практическая конференция профессорско-преподава тельского состава АзТИ. Гянджа. 1997. Tezis.
35. Электрофизические и эмис-сионные свойства некоторых полупроводниковых и метал-лических монокристаллов при ионных и электронных. XVI научно-практическая конференция профессор-ско-преподавательского состава АзТИ. Гянджа.1998. Tezis.
36. Термостимулированный ток в монокристаллах CdJnGaS4 легированного медью. Международная научно- техническая конференция «Актуальные проблемы пищевой, легкой промыш-ленности и сферы обслу-живания». Гянджа, 1999. Tezis.
37. Стимулированная электриче-ским полем и ИК-излучением осцилляция тока в Ag, In, Se. АзТИ, XVII научная кон-ференция. Гянджа, 2000. Tezis.
38. Радиационные дефекты в пленках РЬТе, имплантиро-ванных ионами Ga. АзТИ. XII научная конфе-ренция. Гянджа. 2000. Tezis.
39. Влияния освещения на фото-электрические свойства пле-нок РЬТе и PbSe имплантиро-ванных ионами Ag⁺ и Ga⁺. Журнал «Проблемы энер-гетики». Том 1. «ЭЛИМ», Баку. 2004
40. Определение энергии уровня радиационных дефектов. Научные труды сель.хоз. Академии, Гянджа. 2006. Tezis.
41. Влияние ионной бомбарди-ровки на электрофизические свойства пленок РЬТе. «Научные вести» №5-6. АзТУ. Гянджа. 2007. Tezis.
42. Фотоэлектрические свойства МДП-структур после пере-ключения. АзТУ, 2007
43. Исследование влияния раз-личных факторов на накопи-тельный режим работы МДПДМ структур. АзТУ. 2007. Tezis.
44. Гармонические колебания. Аз.Т.У. Научные вести. № 13-14.Гянджа-2009. Tezis.
45. Температурные и угловые зависимости вторичной электронной эмиссии монокристаллического Вольфрама и Молибдена. Журнал проблемы энергетики. №2 Баку-2009. Tezis.
46. Исследование электрофизических свойств ионно-имплантированный пленок халькогенидов свинца. Аз.Т.У.Научно- практи- ческая конференция Гянджа -2009. Tezis
47. Optika,atom və nüvə fizikasının elementləri. Ali məktəb tələbələri üçün elektron dərs vəsaiti. Gəncə- 2011. Tezis.
48. Maqnetizm, optika,atom və nüvə fizikasının elementləri. Ali məktəb tələbələri üçün elektron

- dərs vəsaiti. Gəncə- 2011. Tezis.
49. Elektron va deşik keçiricikli yarımkeçiricilərin müxtəlif səpilmə mexanizmlərində yaranan elektrik rəqsləri. AMEA -mn “Fizika” jurnalı №1. Bakı-2014. Tezis.
 50. Влияние температуры на вторичную электронную эмиссию вольфрама и молибдена. Нан Аз.респ. журнал “Проблемы энергетики” изд. “Элм”№3 Баку-2015. Tezis.
 51. Влияние радиационных дефектов на электрофизические свойства пленок РВТЕ с ионами аргона и галлия. АТУ. Материалы международной научно- практической конференции Гянджа -2017. Tezis.
 52. Karbon nanokapilyarlar və kompüterlərin gələcəyi. Elmi xəbərlər məcmüsəsi.Gəncə-2018, dekabr. Məqalə.
 53. Eylər-Pausson inteqralı və onun tətbiqləri. “Elmi xəbərlər” yurnalı. №3/30 Gəncə, ATU.2019, Məqalə
 54. Karbon nanoborusuqlar və kompyuterlərin gələcəyi. Avtomatika, Rabitə və informatika, Gəncə, 2019№1. Məqalə.
 55. Исследование имплантированные ионами $G_{a^{+}}$ пленки PbSe. Актуальные проблемы пищевой и легкой промышленности Материалы международной научно – практической конференции. Гянджа,2019. Tezis.
 56. Исследование имплантированные ионами $[G]_{a^{+}}$ пленки PbSe. Актуальные проблемы пищевой и легкой промышленности Материалы международной научно – практической конференции. Гянджа,2019. Tezis.
 57. Karbon nanoborusuqlar və kompyuterlərin gələcəyi. Avtomatika, Rabitə və informatika, Gəncə, 2019№1. Məqalə
 58. Dalamber qaydasının köməyi ilə uzun xətlərdə gedən və qayıdan elektromaqnit dalğalarının riyazi təhlükələrinin çıxarılması. “Qida və yüngül sənayenin aktual problemləri” Beynəlxalq Elmi – praktik konfrans materialları.Gəncə, ATU, 2019. Tezis.
 59. Влияние ионной бомбардировки с ионами аргонами электрофизические свойства пленок РВТЕ. VII международная научно- практическая Конференция «современный взгляд на проблемы технических наук» Инновационный центр развития образования и Науки: ИУРОН Г. Уфа, Россия, сентябрь 2020. Məqalə
 60. “Parçada işarəsini dəyişən funksiyaların inteqrallanması”. ATU,UTECA-nın 50 illik yubileyi münasibəti ilə keçirilən Beynəlxalq konfrans, dekabr,Gəncə,2020.Məqalə
 61. Üfiqi bucaq altında alınmış cismin hərəkətinin model diferensial tənliyi. Beynəlxalq elmi-praktiki konfransın materialları, ATU, 25-26 dekabr 2020. I hissə. Gəncə,2020. Məqalə.
 62. Müasir terminologiyanın qarşısında duran problemlər. Beynəlxalq elmi-praktiki konfransın materialları, ATU, 25-26 dekabr 2020. I hissə. Gəncə,2020. Məqalə.
 63. İnformasiyanın çıxarılması metodları və proqram vastələri. Beynəlxalq elmi-praktiki konfransın materialları, ATU, 25-26 dekabr 2020. I hissə. Gəncə,2020. Məqalə.
 64. Определение температурные зависимости вторичной электронной эмиссии монокристаллического вольфрама и молибдена. Zəfər gününə həsr olunmuş “Pandemiya dövründə gənclərin tədqiqat problemləri” mövzusunda Respublika konfransı. ATU, Gəncə, 5-10noyabr,2021. Məqalə.
 65. Математическое моделирование. Zəfər gününə həsr olunmuş “Pandemiya dövründə gənclərin tədqiqat problemləri” mövzusunda Respublika konfransı. ATU, Gəncə, 5-10noyabr,2021. Məqalə
 66. Влияние электрического поля и лазерного возбуждения на спектры поглощения и люминесценции тонких пленок GaSe и JuSt . AMEA-nın xəbərləri, fizika-texnika və riyaziyyat elmləri seriyası Bakı, 2021 № 2. Məqalə
 67. Влияние освещение на фотоэлектрические свойства пленок PbTe и Pb Se , имплантированных ионами Ag^{+} и Ga. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunur. Tekstil və yüngül sənayedə dizayn, texnologiya və innovasiya Beynəlxalq Elmi-Praktik konfransıATU, Gəncə,2022. Məqalə
 68. Температурные зависи-мости вторичной электронной эмиссии (вээ) монокристалли-

ческого вольфрама и молибдена. Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri Beynəlxalq elmi konfransı GDU, Gəncə, 2022. Məqalə

69. Некоторые вопросы расчета поперечного изгиба изотропной пластины с двоякопериодической системой круглых отверстий и прямолинейных трещин. IX Международная научно-практическая конференция «Актуальные проблемы естественных и математических наук в России и за рубежом», г. Новосибирск, Февраль -2022. Məqalə
70. Ellipsin parametrik tənliyinin çıxarılışı və onun həndəsi şərhı. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunur. Tekstil və yüngül sənayedə dizayn, texnologiya və innovasiya Beynəlxalq Elmi-Praktik konfransı ATU, Gəncə,2022. Məqalə
71. Aristotel məntiqi ilə lütfi zadənin qeyri – səliss məntiq nəzəriyyəsinin müqayisəsi haqqında. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunur. Tekstil və yüngül sənayedə dizayn, texnologiya və innovasiya Beynəlxalq Elmi-Praktik konfransı ATU, Gəncə,2022. Məqalə
72. Tətbiqi riyaziyyat. Fənn proqramı. ATU, Gəncə,2022
73. Differensial tənliklər. Fənn proqramı. ATU, Gəncə,2022
74. Ali riyaziyyat. Fənn proqramı. ATU, Gəncə,2022
75. ЭЛЕКТРОФИЗИЧЕСКИЕ СВОЙСТВА ОБЪЕМНЫХ КРИСТАЛЛОВ И ПОЛУПРОВОДНИКОВЫХ ПЛЕНОК PbTe и PbSe, ATU, Gəncə, 2023 Elmi xəbərlər jurnalı № 2. Məqalə
76. ИССЛЕДОВАНИЕ ИОННО ИМПЛАНТИРОВАННЫХ ПОЛУПРОВОДНИКОВЫХ ПЛЕНОК PbTe «Ar+». Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi “DÖRDÜNCÜ SƏNAYE İNQİLABI VƏ İNNOVATİV TEXNOLOGİYALAR” Beynəlxalq Elmi-Praktik Konfrans ATU, Gəncə, 2023. Məqalə
77. RİYAZİ MƏNTİQ VƏ ALQORİTMLƏR NƏZƏRİYYƏSİ. Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə “DÖRDÜNCÜ SƏNAYE İNQİLABI VƏ İNNOVATİV TEXNOLOGİYALAR” Beynəlxalq Elmi-Praktik Konfrans ATU, Gəncə, 2023. Tezis.
78. «INVESTIGATION OF ION-IMPLANTED PbTe SEMICONDUCTOR FILMS WITH ARGON IONS. International Scientific Conference, «Progress in Science», Brussels, Belgium, 13-14 aprel 2023. Tezis

9. SEÇİLMİŞ ELMİ ƏSƏRLƏRİ

78 ədəd

10. MÜƏLLİFLİK ŞƏHADƏTNAMƏLƏRİNİN VƏ PATENTLƏRİN SAYI
